

Motor yağıları üçün çoxfunksiyalı alkilfenolyat aşqarları

**E.Ə. Nağıyeva, t.e.d., Ə.Ə. Qədirov, k.ü.f.d.,
Ə.K. Kazim-zadə, k.e.d.**

**X.N. Məmmədyarova, R.Ə. Məmmədova,
S.I. Nəsirova**

Aşqarlar Kimyası İnstitutu

e-mail: aki05@mail.ru

Многофункциональные алкилфенолятные присадки к моторным маслам

З.А. Нагиева, д.т.н., А.А. Гадиров, д.ф.н., А.К. Кязим-заде, д.х.н., X.N. Мамедьярова, Р.А. Мамедова, С.И. Насирова
Институт химии присадок

Ключевые слова: алкилфенол, формальдегид, пиперидин, аналог, свойства, многофункциональная присадка.

Получены присадки AKI-26 и AKI-26d, представляющие собой кальциевые соли продуктов конденсации алкилфенола (C_8-C_{12} , C_{12}), формальдегида, пиперидина и их карбонатированные варианты присадки AKI-126.

Показано, что присадки обладают хорошими функциональными свойствами. Присадки AKI-26 и AKI-26d по антикоррозионным, антиокислительным свойствам превосходят аналоги-присадки ACK и ИХП-101, а присадки AKI-126 и AKI-126d по антикоррозионным свойствам превосходят зарубежные присадки ВНИИП-714 и MACK.

При сравнении синтезированных присадок видно, что присадка AKI-26d по антикоррозионным и антиокислительным свойствам несколько превосходит присадку AKI-26.

С использованием присадки AKI-126d и промышленных присадок разработано моторное масло М-10Г₂, которое соответствует ГОСТ 8581-92 и не уступает по функциональным свойствам зарубежному аналогу фирмы "Shell".

Açar sözçülər: alkilfenol, formaldehid, piperidin, analog, xassə, çoxfunksiyalı aşqar.

DOI:10.37474/0365-8554/2020-11-51-54

Multifunctional alkyl-phenolate additives to the motor oils

E.A. Naghiyeva, Dr. in Tech. Sc., A.A. Gadirov, PhD in Ch. Sc., A.K. Kazim-zade, Dr. in Ch. Sc., Kh.N. Mammadyarova, R.A. Mammadova, S.I. Nasirova
Institute for Chemistry of Additives

Keywords: alkylphenol, formaldehyde, piperidine, analogue, properties, multifunctional additive.

The additives AKI-26 and AKI-26d - calcium salts of condensation products (C_8-C_{12} , C_{12}) of alkylphenol, formaldehyde, piperidine and their carbonated versions of AKI-126 have been obtained.

The additives obtained have good functional properties. In anticorrosion and antioxodizing properties AKI-26 and AKI-26d additives are superior to the analogues ACK and ИХП-101; AKI-26 and AKI-26d additives by anticorrosion properties surpass the foreign additives ВНИИП-714 and MACK.

The comparison of synthesized additives justifies that AKI-26d additive significantly overpasses AKI-26 by its anticorrosion and antioxodizing properties.


M-10Г₂ motor oil corresponding to ГОСТ 8581-92 has been developed using AKI-26d and industrial additives and by functional performance is as good as foreign analogue "Shell".

Təxniqi tərəqqi maşın və mexanizmlərin təkmilləşməsini, uzunmüddətli, normal və qənaətlə işləməsini şərtləndirməkən yanaşı, motor yağlarına tələblərin də artmasına səbəb olur.

Müasir tələblərə cavab verən motor yağlarının yaradılmasında keyfiyyətli xammal seçimkələ bərabər, effektiv və müxtəlif funksional təsirə malik aşqarlardan istifadə edilməlidir [1-3].

Sənayedə sadə alınma texnologiyası, xammal cəhətdən olverişli olması və çoxfunksiyalı xassələrinə görə geniş yayılan alkilfenolyat aşqarlarıdır [4-6].

Təqdim olunan işda azotsaxlayan alkilfenolyat aşqarları sintez edilərək fiziki-kimyəvi və funksional xassələri öyrənilmişdir. Alkilfenol (C_8-C_{12} , C_{12}), formaldehid və piperidinin kondensləşmə möhsulunun kalsium düzündən ibarət olan AKI-26 və AKI-26d aşqarlarıdır.



Alınmış aşşarlar özlü mayelördür, onların sulfat külü 6.5-7.5 %, özlülüyü 70-90 mm²/s, qələvi adəd ləri isə 70-80 mgKOH/g-dir.

Aşarların fiziki-kimyavi ve funksional xassaları M-8 yanında standart üsullarla öyrənilmişdir. AKI-26 və AKI-26 asşarlıqların oksidasiy়ə və korroziyaya qarşı davamlığı müvafiq olaraq FOCT 11063-7 və FOCT 20502-75 yuxarıda xassaları işa FOCT 5726-2013 üzrə təyin edilmişdir (cədvəl 1).

Catalyst

Aşşalar	Aşşaların fiziki-kimyozi xassaları			M-8 yaşı+5% aşşarla		
	Qalşılı adadı, m _q KOH/q	Kinematik özlilik, 100°C-da, mm ² /s	Sulfat kilit, %	Korroziyashıq (qurjuşun İvhacılıkları), g/m ²	Çöküntü smas golmäsini induksiyta dövrü özzi stabillik (HILÖ özzi 30 s), çöküntü, %	Yuyuculuq xassası (H3B özzi), ballı
AKI-26	70.1	78.8	6.5	5.5	0.45	0.5
AKI-26d	80.1	88.4	7.3	4.5	0.35	0.5
ACK	56.4	-	7.5	45.1	1.1	0.5-1.0
*ИХП-101	64.8	56.8	12.0	18	1.5	0.5

Oeyd, * 10 % aşqarla.

C_8-C_{12} -alkilfenol və dodesilfenol əsasında alınan AKİ-26 və AKİ-26d aşqarlarının funksional xassələrini müqayisə etdikdə müyyən edilmişdir ki, dodesilfenol əsasında alınan aşqarın korroziya və oksidləşməyə qarşı davamlığı C_8-C_{12} -alkilfenol əsasında alınan aşqarlardan bir qədər üstündür. Bu C_8-C_{12} -alkilfenolun tərkibində olan aşağı molekullu butilfenolun aşqarın xassələrinə mənfi təsiri ilə əlaqədardır. Yeni aşqarlar analogları olan məmtə İХП-101 və ЦИАТИМ-339 aşqarları ilə müqayisədə isə korroziya, oksidləşməyə qarşı xassələrinə görə üstündür.

Bələ ki, AKİ-26d aşqarla ağır korroziyası 4.5 g/m^2 -dir, çöküntüsü 0.35 %, AKİ-26, ACK və İХП-10 aşqarlarının korroziyası müvafiq olaraq 5.5, 45.1 və 18 g/m^2 -dir, çöküntüləri isə 0.45, 1.1 və 1.5 %-dir.

Dünyada motor yağının komponenti kimi yüksek qələvili alkilfenolyat aşşarları istifadə olunur [7].

Qoləvi odadı yüksək olan aşqarlar neytrallaşma xassələrinə malik olur. Yağın oksidləşməsindən əməl gələn turşuları neytrallaşdıraraq oksidləşmə və korroziya qarşı davamlıq artırır. Yüksək qoləvili alkil fenolyat aşqarlarının sintezinin ilkin mərhələsi orta qoləviliin sintezinə uyğundur, yalnız karbonatlaşması prosesi ilə fərqlənirlər.

Bununla əlaqədar olaraq karbonatlaşmış alkilfenolun formaldehid və piperidin ilə kondenslaşma məhsullarının kalsium duzundan ibarət yeni çofunksiyalı AKİ-126 və AKİ-126d aşqruları sintez edilmişdir.


AKİ-126 ve AKİ-126d aşırılarının sentezi aşağıdaki mərhələlərdən ibarətdir:
– alkilfenolun formaldehid (65–70 °C temperaturda), sonra isə alınmış məhsul piperidin ilə formalde-

hidin kondensləşməsi (reaksiyanın temperaturu 85–90 °C);
— kondensləşmə məhsulunun kalsium hidroksidlə neytrallaşması (reaksiyanın temperaturu 80–85 °C).

kalsium hidroksid istifadəsi 40 % alkilfenola görə);

- neytrallaşma məhsulunun karbon qazı ilə karbonatlaşması (karbonatlaşma temperaturu 80–85 °C).
 - karbonatlaşmış məhsulun qurudulması (120–130 °C-də) ya fugoşlaşma ilə asoqın ayrılması.

Asqarın alınma sxemi aşağıdaki kimidir:



Alınmış aşqar özlü mayedir. Onun qələvi ədədi 130–150 mq KOH/q, sulfat külü 14.5–15.5 %, özlülüyü 65–70 mm²/s-dir.

AKİ-126 və AKİ-126d aşqarlarının fiziki-kimyəvi və funksional xassələri M-8 yanında standart üsul larda öyrənilmişdir.

Müqayisə üçün cədvol 2-də AKİ-126 və AKİ-126d aşşarlarının analogları BKİİHİP-714 (karbonatlaşmış kalsium sulfid alkinolfat), MACK (karbonatlaşmış kalsium alkilsalisislat) aşşarlarının müqayisəsi fiziiki-kimyavi və funksional xassaları verilmişdir.

Catal.

Aşqarlar	Aşqarların fiziki-kimyavi xassaları			Aşqarın qatılığı, %	M-8 yağı aşqarları		
	Qələvi adədi, mQOH/q	Kinematik əzüllük, 100 °C-də mm ² /s	Sulfat küləyi, %		Korrozyyalıq (qurğuşanlıqlarla) İvhəciklər), g/m ²	Oksidasiya stabilliyi (HTIO fırza 30 s), yüksəkliyi, %	Yuxuculuq xassası (TB3 üzrə, ball)
AKI-126	138.1	60.4	14.5	5	2.1	0.38	0.5
				3	4.2	0.48	—
AKI-126d	148.4	65.8	15.3	5	2.8	0.35	0.5
				3	4.5	0.46	—
ВНИИИП-714	143	60.1	17.2	5	6.4	0.41	0.5
MACK	140	22.2	16.8	5	4.5	0.40	0.5

Oeqd. *oksidlaşma stabilliyi 0.5 %-ə qədər yoxdur hesab olunur

Cochran

Öğəticilər	ГОСТ 8581-92 (norma)	Təcrübə yaş	M-10Г, əməsə yaşı	Shell Rimula C30	ГОСТ	ASTM
Kinematik əzəllilik, 100°-da, mm ⁻² /%	11.0±0.5	11.5	11.5	10.8	33	D 445
Özüllük indeksi, az olmamalı	85	90	90	102	25371	D 2270
Qazlı vəsdi, mqKOH/g, az olmamalı	6.0	7.3	7.2	9.4	11362	D 2894
Sulfat kəlli, %, az olmamalı	1.65	1.22	1.28	1.3	12417	D 874
Açq putadə alıqma temperaturu, °C, az olmamalı	205	220	220	202	4333	D 92
Donna temperaturu, °C, yüksək olmamalı	Mənfi 15	Mənfi 15	Mənfi 15	Mənfi 15	20287	D 97
Cökəntli amuls gəlməsi induksiyası dövrü üzrə stabillik (HTO üzrə), saat	40	40	40	40	11063	-
Korrozyalılıq (qurğuşun həvəsciliklərdə) q/m ² , çox olmamalı	20	Yoxdur	5.2	Yoxdur	20502	D 665 Var. 2 Met./A
Yeyincılıq xassəsi (IT3B üzrə) ball, çox olmamalı	1.0	0.5	0.5	0.5	5726	D 892

AKİ-126 aşqarı R=C₈-C₁₂ alkilfenol əsasında, AKİ-126d aşqarı isə R=C₁₂ alkilfenol əsasında alınmışdır.

Cədvəldən görünür ki, AKİ-126 və AKİ-126d çoxfunksiyalı aşqarlardır, dodesilfenoldan və C₈-C₁₂ alkilfenoldan alınan aşqarların funksional xassələri, demək olar ki, eynidir və onların korroziyaya qarşı xassələri analoqları olan BНИИП-714 və MACK aşqarlarından üstündür.

AKİ-126d aşqarı ilə M-10Г₂ yağı işlənib hazırlanmışdır. Cədvəl 3-də motor yağıının fiziki-kimyəvi və funksional xassələri, həmçinin müqayisə üçün M-10Г₂ tipli Shell firma yağıının xassələri verilmişdir.

Cədvəl 3-dən göründüyü kimi, hazırlanmış M-10Г₂ yağı GOST 8581-92 tələblərinə cavab verir və keyfiyyətinə görə xarici analoqu "Shell" firmasının yağından geri qalmır.

Bələliklə, tədqiqatlar göstərir ki, AKİ-126d aşqarı yüksək korroziyaya, oksidləşməyə qarşı və yuyuculuq xassələrinə malikdir və bu aşqar sənaye aşqarları ilə yeni müasir motor yağları hazırlamaga imkan verir.

Ədəbiyyat sıyahısı

1. Kirichenko G.N., Glazunova V.I., Desyatkin A.A., Ibragimov A.G., Dzhamilov U.M. Sintez novykh polifunktsionalnykh prisadok k smazochnym maslам // Zhurnal prikladnoy khimii, 2009, № 1, c. 94-98.
2. Kazim-zade A.K., Nagiyeva E.A., Farzaliyev V.M., Gadirov A.A., Mamedova R.A. Modifikasirovannaya alkilphenolyatnaya prisadka k motornym maslам // Austrian journal of the Technical and Natural Sciences, 2004, № 11-12, pp. 120-122.
3. Kazim-zade A.K., Nagiyeva E.A., Gadirov A.A. Mnogofunktsional'naya serosoderžačnaya alkilphenolyatnaya prisadka k smazochnym maslам // Neftpererabotka i neftkimiya, 2014, № 4, c. 45-46.
4. Seleznova I.E., Levin A.Ya., Monin S.V. Detergentno dispergiruyushchie prisadki k motornym maslам // Khimiya i tekhnologiya topliv i masel, 1999, № 6, c. 39-43.
5. Seleznova I.E., Levin A.Ya., Trofimova G.L., Ivanova O.V., Budanovskaya G.A. Novaya svrkhshcholochnaya alkilphenolyatnaya prisadka k motornym maslам // Khimiya i tekhnologiya topliv i masel, 2009, № 4, c. 10-12.
6. Kazim-zade A.K., Nagiyeva E.A., Mamedova A.Kh. Serosoderžačnaya polifunktsional'naya prisadka k smazochnym maslам // Tekhnologiya nefti i gaza, 2013, № 5, c. 8-11.
7. Lashki V.L., Leymeter T., Shor G.I., Fal'kovich M.I. Shchylolochnoe chislo kak pokazatel' sovmestimosti prisadok k motornym maslам // Khimiya i tekhnologiya topliv i masel, 2001, № 5, c. 49-51.

References

1. Kirichenko G.N., Glazunova V.I., Desyatkin A.A., Ibragimov A.G., Dzhamilov U.M. Sintez novykh polifunktsional'nykh prisadok k smazochnym maslам // Zhurnal prikladnoy khimii, 2009, No 1, s. 94-98.
2. Kazim-zade A.K., Nagiyeva E.A., Farzaliyev V.M., Gadirov A.A., Mamedova R.A. Modifitsirovannaya alkilphenolyatnaya prisadka k motornym maslам // Austrian journal of the Technical and Natural Sciences, 2004, No 11-12, pp. 120-122.
3. Kazim-zade A.K., Nagiyeva E.A., Gadirov A.A. Mnogofunktsional'naya serosoderžashchaya alkilphenolyatnaya prisadka k motornym maslам // Neftpererabotka i neftkimiya, 2014, No 4, s. 45-46.
4. Seleznova I.E., Levin A.Ya., Monin S.V. Detergentno dispergiruyushchie prisadki k motornym maslам // Khimiya i tekhnologiya topliv i masel, 1999, No 6, s. 39-43.
5. Seleznova I.E., Levin A.Ya., Trofimova G.L., Ivanova O.V., Budanovskaya G.A. Novaya svrkhshcholochnaya alkilphenolyatnaya prisadka k motornym maslам // Khimiya i tekhnologiya topliv i masel, 2009, No 4, s. 10-12.
6. Kazim-zade A.K., Nagiyeva E.A., Mamedova A.Kh. Serosoderžashchaya polifunktsional'naya prisadka k smazochnym maslам // Tekhnologiya nefti i gaza, 2013, No 5, s. 8-11.
7. Lashki V.L., Leymeter T., Shor G.I., Fal'kovich M.I. Shchylolochnoe chislo kak pokazatel' sovmestimosti prisadok k motornym maslам // Khimiya i tekhnologiya topliv i masel, 2001, No 5, s. 49-51.